



Musa Xanbabazadə,  
filolog-ədəbiyyatşunas

"Qıl körpüsündə rəqs" (Bakı "Ecoprint- 2014) tanınmış yazıçı-dramaturq Qafar Cəfərlinin on ikinci kitabıdır və bu kitab, eyni zamanda, dramaturqun poetik axtarışlarının qədirbilen oxuculara ədəbi-bədii təqdimatı və xitabıdır. Nəfis tə-

tibatlı bu topluda dramaturqun "Qıl körpüsündə rəqs", "Tanrı əmanəti", "Şəhid bayraq" dramları və habelə "Gülgəzi", "Yaşamaq eşqi", "Tənha qadın", "İntihar",

"Pəncə-pəncə", "Tost" və "Fateh" hekayələri yer alır. Həm pyeslərin, həm də hekayələrin mövzusu müasir həyatdır, bugünün mövcud real illər müharibədir, narkomaniyadır, sosial ağrı və dərdlədir və bütün bunları müəllif obrazların həyatında, mübarizə və mücadilələrində real, canlı, təbii dialoqlarda eks etdirir.

Tarix etibarilə "Tanrı əmanəti" dramaturqun ilk pyesidir, 10 may - 14 avqust 2023-də yazılıb və oxucuların ixtiyarına verilib. Dramın qəhrəmanları ikiqütbülər: mənəviyyatçılar, maddiyatçılar.

Mənəviyyatçılar qütbündə Xəyalə, Solmaz, Nüsrət, prokuror,

polis reisinin müavini Əli Zəminli

durur.

Maddiyatçılar qütbünü temsil edir Rafiq Kazimov, onun oğlu Elşad, Xəyalənin atası Kərim kişi, Xəyalənin bacıları Kubra və Şəfiqə. Birincilər (mənəviyyatçılar)

haqq-ədalətin yolcularıdır. Əxlaq və namus keşikçiləridir. Doğruluq və dürüstlüğün bərkiləridir. Mənəvi yüksəlisin, mənəvi terəqqinin xidmətləridir. Maddi üstünlüye can atmırlar. Gün-güzəranına haram qatırlar. Yaddırlar yalançılığı, saxtakarlığı, rüşvətbazählığı. Qənimdlər yaltaqlığı, məddahılığı, sərvətbazählığı. Bu ali və uca keyfiyyətləri dramda daha çox Xəyalə özündə ehtiva edir. Xəyalə bütün bu mənəvi zənginlikləri daşıyıcısıdır, qoruyucusu və ötürürcüsüdür. Və başı belələr çəkmış bu obrazın ömrü yolu, xarakteri, dünyabaxışı, cəmiyyətə münasibəti daha çox dramın Xəyalə-Solmaz, Xəyalə-Zəminli, Xəyalə-Rafiq, Xəyalə-Şəfiqə, Xəyalə-Kərim xətlərində açılır. Hər xətt bu və ya digər dərəcədə Xəyalənin ömrü yoluna, uğur və uğursuzluqlarına, günah və günhasızlıqlarına, qonum-qonşulara münasibətərinə, qabarma və bündəmlərinə güzgü tutur və Xəyalə həyatının en mübhəm nöqtələrinin üzə çıxmasında və işıqlandırılmasında vasitəçilik edir.

"Tanrı əmanəti" əsərinin ən dramatik, ən gərgin səhnəsi dramın 4-cü şəkildir-Zəminli-Xəyalə xətti. Bu şəkli şərti olaraq "Xəyalənin etirafları"da adlandırmış olar.

Dramın həm 4-cü, həm də di-

gər şəkillərində hadise və epizod-

larda aparıcı qəhrəmandır Xəyalə.

Aydınlaşdırıcı- izahedici obrazdır Xəyalə. Ziddiyət və düyünlərin

açılmasıdır Xəyalə. Dərd heykəli,

dərd abidəsidir Xəyalə. Kərim kişi,

Kərim od-oçağının sarsılmaz iradəsidir Xəyalə. Dramın gizli və qaranlıq güşələrini işıqlandıran

həqiqət karşısıdır Xəyalə. Özü

# Hifz edək

## Tanrı əmanətini

(Yazıçı-dramaturq Qafar Cəfərlinin  
"Tanrı əmanəti" dramı üstündə gəzişmələr)

haqqında, öz həyat bioqrafiyası haqqında doğru-dürüst bilgiçidir Xəyalə. Sosial dəndlər, məişət ağrılara dözümlü-səbərlidir Xəyalə. Dərd-ağrılardır, ehtiyac və möhtacılıqlar doğmalarını (atasını, bacı-qardaşlarını) sixmasın, həyat və yaşamaq istəklərini yelə verməsin deyibən alverə qurşanır, Dağıstan bazarlarında pul-para qazanaraq Qapanlı kəndinə- əzizlərine göndərir. Xəyalə "Anam bu dünyadan köçəndə 16 yaşım təzəcə tamam olmuşdu.

İki kiçik bacımı, körpə qardaşının və atamın qulluğunu tutmaq menim boynuma düşündü. Xadi-məlik edir, evdə dərziliklə, həyət-bacada ekin-biçinlə məşğul olurdum. Atamın tüfəlli və əyyaş olması da menim üçün böyük dərd idi. Həyatımın bir neçə ili beləcə keçdi. Artıq bacılarım Kübra və Şəfiqə atamın və qardaşımın qulluğunu tuta bilirdilər." (səh.82)

Öz-özünün ittihamçısı, intiqamçısıdır Xəyalə. Özünün, öz cinayət və qəbahətlərinin mərd-mərdanə etirafçısıdır Xəyalə. Etiraflarında böyükdür, ucadır- qəlibidir Xəyalə. Xəyalənin hünervəriliyinə, fədakarlığına yeni bir şeiriyyət, yeni bir tərəvet getirir etirafları. Etiraflarında saflaşır- bül-lurlaşır Xəyalə. İftixarlaşır- qürulaşır Xəyalə. Etiraflarında məsumlaşır, ilkinleşir, əsilləşir, gözəlləşir Xəyalə. Bacılarının

(Kubra və Şəfiqə) bakırəliyinə təcavüz edən Rafiqi cezalandırmaqdır Xəyalə meğrurdur, şahane-mərdanıdır, erkek tinətlə, aslan təbiətlidir. Sevinir-öyüñür ki, vətən qızlarının xoşbəxtlik və seadətinə əllerindən alan bir alçağın, bir meşşanın, bir maddiyatı əsirinin həyatına son qoyduğunu, bir vəhşi ehtirasının canavar gözlərini ovduguşa, yəni Rafiqi o dün-yaya yola saldıguna: "Xəyalə bidden divar dibindəki yanar qaz sobasını görür. Aşağı əylilib sobanın kranını burub söndürür, sonra kranı təzəzdən açır. Sobadan çıxan qazın əvvəl fişiltisi eşidilir. Qazın iyindən Xəyalə yaxası ilə burnunu tutur. Qapiya təref iki addım atır, geriye dönür, xorultu ilə yatan Rafiqə tüpürub qapiya addımlayı" (səh.89-90)

4-cü gelişin ən dramatik səhnəsidir iki doğma bacının-Xəyalə ile Şəfiqənin söz çarpışması, söz dərtişması. Bu səhnə, eyni zamanda, Əxlaqla Əxlaqsızlığın, Mənəviyyatla Mənəviyyatsızlığın, Xalisliklə Naqışlıyin üz-üzə dayanması, qənşər-qənşəre açıq döyüşü-savaşdır. Xəyalə Əxlaqın, Mənəviyyatın, Xalisliğin yolcusudur. Şəfiqə Əxlaqsızlığın, Mənəviyyatsızlığın, Naqışlıyin yolcusudur. Pula-paraya yixıldı Şəfiqənin qadın sevgisi və bu sevgi nehayətdə dönüb oldu bir döşəmə esgisi. Şəfiqə

"Əl çək yaxamdan, mən öz is-təyimlə onunla (Rafiqlə-M. X) yatmışam. Can mənimdir, özüm bilərəm. Bu gün-sabah uşağımı doğa-ram, canı çıxar, uşağımı saxlayar" (səh.93) deyəndə Xəyalə: "Demək, sən bili-bilə etdin,hə? Demək, sən bili-bilə ailəmizi lekələdin, hə? Alçaq, sən bizi məhv elədin. Sən iyircən, sən murdar-san"(səh.94) deyərək Şəfiqənin üstüne cumub üzünə bir şillə çəkir. Saçından tutub yerə yixir. Əv-

vəlce elləriyle boğazından tutur. Sonra baş yaylığını çıxarıb boynuna dolayır və qışqıra-qışqıra var gücü ilə yaylığı sixmağa başlayır.

Onu da qeyd edim ki, "Tanrı əmanəti" dramındaki Xəyalə-Şəfi-qə xətti böyük dramaturqumuz Hüseyin Cavidin "İblis" faciəsindəki Arif-Vasif xəttini xatırladır.

Hər iki xətdə mübarizə doğmalar arasında cərəyan edir. "Tanrı əmanəti"ndə yüksək əxlaq və mənəviyyat sahibi Xəyalə əxlaqsızlıq və mənəviyyatsızlıq mücəssəməsi Şəfiqəyə qarşı çıxır, bacısının itirilmiş əxlaq və namusunun intiqamçısı olur. "İblis" -dəki qardaşlar isə "Bulsa hər kəs babanın qatilini, bil ki, məmən edər ancaq o məni" deyən Rənaya sahibləmek uğrunda duele çıxırlar və duelin sekundantı da, təşkilatçısı da İblisdir. İblis quraşdırıldığı bu oyuna çox sevinir və Hüseyin Cavid İblisin bu sevincini belə ifadə edir: "Nə təhaf!" Bir ananın övladı, bilmədən bir-birinin cəllədi." "Tanrı əmanəti"ndə isə savaşın nə sekundantı var, nə də təşkilatçısı. "İblis" də Vasifi Arif tapaça ilə qətle yetirir, "Tanrı əmanəti"ndə Xəyalə Şəfiqəni boğub öldürür.

Dramaturq Qafar Cəfərlə bacısını boğub öldüren Xəyalənin mənəvi-psixoloji sar-sintilərini, ruhi-əxlaqi iztirab və təbəddülətlərini, haldan-hala düşməsini, özünə gah haqq qazandırmamasını, gah da peşəməliq çəkdiyini mahircəsinə əks etdirir. Dinleyək Xəyalənin Zəminliyə etirafını: "Qucağımda böyükən bacım(Şəfiqə nəzərdə tutulur-M.X) gör mənə nə deyirdi. Ömrümü qurban verdiyimin, həyatın bütün lezzətlərini əlimin arxası ilə itələyib gecə-gündüz bilmədən ailəm üçün çalışığım əvəzi idı mənə deyilənlər. Allahdan ölüm istədim. Bəli, mən ölüm isteyirdim. Mənim en layiqli cəzam ölüm idı. Hövllü həyətə düşdüm. Anı olaraq necə ölməyi fikirləşdim. Dəli kimi ətrafa baxırdım. Birdən bağın yanındakı su quyuşunu gördüm. Ucadan "Mən ölməliyəm, mən ölməliyəm"-deyib quyuya təref qaçdım. Quyuya biriki addım qalmış məni kimse qucaqlıdı və ikimiz də yere sərildik. Bu, qardaşım Sahib idi. Yerə oturub var səsimlə bu həyata, bu tələyə qarğış yağıdırırdım. Qucağımda böyüküb, indi isə əllerimlə qətəle yetirdiyim nakam bacıma naəcəkib aşılayırdım" (səh.96)

Haqq-ədalət keşikçisi Əli Zəminliyə Xəyalənin digər bir etirafını dinleyək: "...Doğma bacımı boğub öldürmüştüm. Gecəni meyidin yanında uzanıb qaldım. Səhər tezədən polisə xəbər verdim. Məni polisə apardılar və o, getməklə evimdən on il ayrı düşdüm. İstintaq vaxtı müstəntiq mənə dedi ki, Rafiqi istintaqa cəlb edə bilməyəcəklər, cünki onu evində qazdan boğulmuş veziyətdə tapıblar. Bundan sonra içim rahatlandı: ailəmizin üstündən namus ləkəsini silmişdim o an özümü dünyananın ən xoşbəxti hiss edirdim. Rəis, bilirsən bu nə qədər xoş bir duyğudur? Bunu yaşayanlar daha dəqiq başa düşər. (səh.100-101)

(ardı 12-ci səhifədə)

# Hifz edək Tanrı əmanətini

(əvvəli 10-cu səhifədə)

Xəyalənin digər bir etirafı acı olduğunu qədər də şirindir, şirin olduğu qədər də səmimidir: "Bu şərefsiz(Rafiq Kazimov nəzərdə tutulur-M.X)bizim ailəmizi məhv etdi.

Kübranın meydi Türkmenistanda hamilə vəziyyətdə bir evdə tapıldı. Bi-linmedi kim öldürdü, niye öldürdü? Şəfiqəni mən öldürdüm. Həbsdə olarken qadaşım Sahib Rusiyada tutuldu, sonra ölüm xəbəri çıxdı. İnanıram ki, Elşadın(o Rafiq Kazimovun oğludur-M.X)zavalına gelib. Atam isə namus oduna olmasa da, ailəsinin yaşadığı evin odu ilə yanır kül oldu"(səh.101)

Xəyalə cinayətlərinin mahiyyət və ağırılıqlarını dərk edir, bəzilərinə peşmandır, bəzilərinə yox. O, Rafiqi öldürməyinə əsla təessüflənmir, əsla peşmanlıqlı çəkmir.

Cünki Rafiq və Rafiqimilər həm özlerinin, həm də başqalarının həyatına, sağlamlığına təhlükə ve manədir. Pozur cəmiyyətin normal həyatını bu dələduz və firıldaqçılar. Zəhərləyir insan taleplerini bu əliyirlər, bu diliçilər. Qırıllar neçe-neçə insan ömrü bu harinların təmtəraq və dəbdəbəsindən, yalancı-hədyançı vədəsindən. Axi bunlar maddiyatçılardır. Qaçırular dəbdəbəyə, təmtəraqlı həyat tərzinə, qaçırular varidatçılar.

Pozurlar haqq-edaletin pərsəngin. Dairdirlər könlüllərin ahəngini. Güç-zoraklıq nümayiş edirlər gözləlik və məsumluq səltənetinə. Qənim kəsirirler insanın səadət və ülviyətinə. Köklənlər pulçuluğa. Köklənlər yalanı. Qara-qara əlləri tələsir saxta karlığa, tələsir qarət-talana. Doğrudürüstlərin kül tökürlər gözloruna. Xalqa, qonum-qonşuya yox, yalnız gərəkdirler özlərinə. Və sonucda basılalar qanunlar, gec də olsa, tüpürülər onları həbsə atdırın qara-qura oyular. Və ya da ki, əlibərlər qeyrəcanlı bir iğidin dağ ağırlışsindən. Və Xəyalə əxlaq və mənəviyyatı çoxdan yoxalmış Rafiq Kazimovun- bir maddiyatçını, bir insan canavarını öldürmekdə özünü təqsirli bilmir, onu öldürmekdə peşmanlıqlı da keçirmir. Xəyalə Rafiqi öldürmək təkcə bacılarının yox, həm də Rafiqin yırtıcı təbitinən qurbanı olmuş neçe-neçə Kübraların, neçe-neçə Şəfiqələrin de intiqamını almış olur: "Mən Rafiqi öldürdürüm boynuma almışam, buna peşman deyiləm... Rafiqə görə namusum uğrunda cihad eləmisişəm"(səh.102) Xəyalə bacısı Şəfiqəni öldürməsinə peşmandır, bacısından ötrü bağı-başı giryandır. Hətta Əli Zaminlidən xahiş edir ki, polisin müşayiəti ile bacısının qəbrini ziyarət etməyə ona imkan yaratıns: "Mən bu günde kimi ürek edib bacım Şəfiqənin qəbrini ziyarət edə bilməmisişəm. Üzüm gəlməyi, ayağım getməyi. Fikirleşmişəm ki, Şəfiqə birdən mezar-dan qalxıb məni yenə ittihəm eder. İndi isə bacıma yalvarıb bağışlanmağı xahiş etmek istəyirəm"(səh.104)

Zəminli öz ömrünü amala, məhəbbətə, qeyrətə fəda edən, haqqından, ömründən könülli keçən və insani qüdrətini təsdiqləyen Xəyalənin səmimi etiraflarına qəlbən inanır və üzünü Xəyaləyə tutaraq: "...həyatın yazılmamış qanunları var. Mən səni yenidən həbsxanaya göndərə bilərəm. Buna vicdan yol verməz. Onsuz da, cəzəni ikiqat çəkmisən. Çəkdiyin ezaablar isə bir insan ömrü üçün çoxdur, özü də lap çoxdur. Və bu halda verdiyin izahatı delil kimi saxla-mağda mənim haqqım yoxdur.

Xəyalə, sən indi öz həyatını yaşa-malısan. Qalan ömrünü xoş, qayğısına keçirmeyin arzu edirəm,...bütün baş verənləri unutmağa çalış. Ele bil ki, bir yuxu idi gördün və keçib getdi. Mən hər an sənə yardım etməyə ha-zıram."(səh.104-105)

Coxları kimi Xəyalə də Tanrıının övladı Tanrıının bəndəsi, Tanrıının əmanətidir.

Və bu əmanət, eyni zamanda, Tanrıının bəşəriyyətə ən böyük səltəneti, heç vaxt bitməz-tükənməz sərvətidir. Bu sərvət, bu səltənet toxunulmazdır. Buna həqarət, zor, təzyiq, müdaxiləsi yol verilməzdir. Tanrı əmanətini her kəs faydalı, xeyirli işlərde əritmelidir, bir ömür möhələtində yurdunda, el-obasında güllər-çiçəklər bitirməlidir.

Fəqət insan qəssabları qoymadılar Xəyalə Tanrı əmanətini insan kimi yaşasın. Qoymadılar Xəyalə bu Tanrı əmanətini göz bəbəyi kimi qorusun. Sosial həyat və bu həyatın ağırlıqları əzdi Xəyalənin ruhunu. Əritdi Xəyalənin gənclik odunu. Sındırı Xəyalənin qürurunu və nəhayət, Xəyalə məcbur qaldı və el atdı qana çalxadı

Tanrı əmanətini- Tanrıının yaratdığı bəndəleri. Ömür payını ehtiyaclarla ərtidi Xəyalə. Ömür payını ötəri-köçəri həyat yollarında sahib itirdi Xəyalə. Təessüflənir Xəyalə ömür payının gərəksizliyinə, kəsərsizliyinə. Təessüflənir Xəyalə ömür payının səmərəsizliyinə, dəyərsizliyinə. Təessüflənir Xəyalə el-obaya bu ömürden bir əmanət, bir yadigar qalmadığını və bu ömür köksünə basıb xalqına-milletine saz kimi çalmadığını: "Tanrı hər kəsə bir ömür payı ayırır, amma onu əmanət verir bizləre.

Deyir ki, sənə bu işqli dünyani bəxş etdim, get necə bacarırsan, yaşa. Bəs biz bu yaşamağı bacarıraq-mı? Tanrıının əmanətini qoruya bili-rımkı? Yox deyirem mən. Tanrı veren bu ömür boşuna xərcleyirik, Cünki minnətsiz, əvəzsiz verilib bize, bahasına pul vermedən hədiyyə almışıq bu ömür"(səh.102)

Haqqın-edaletin, insan hüquq və azadlıqlarına aylıq-sayıq keşikçisidir Əli Zəminli- o ateş ürkli, o ateş dilli, o polad biləkli, o dürüst əlli. Amansızdır əliyirlərə, el-obaya xor baxanla-ra, talan-qarətə işq yandıranlara, in-saf-müravvetin gözlərindən perə asdırılara. Amansızdır sıravi vətəndaşları alçaldanlara, onların əxlaq və mənəviyyatlarına qəsd edənlər, mü-qəddəs qanunlara zidd gedənlər. Təcrübəli-səriştəlidir. Peşəsinin vur-gunu, mahir bilsidir. Birbaşa cina-yet hadisəsinin (hadisələrinin) açılması məşğul olur. Cinayətin(cinayətlərin) başvermə səbəblərini bütün in-cəlik və təfərruatları ilə öyrənir. Qorxmazdır, cəsurdur. Təpədən-dırnağadək qürürdur. Qətiyyəti, inamlıdır. İnanır ki, təhqiqat prosesinde kiçik bir əyinti, yalnızlıq bele qanunların alılı-yine kölgə salır, cinayətkarı ya həbsə göndərir, ya da azadlığı. Mərhəmetli və insaflıdır. Fəaliyyətində yazılım-mış qanunların hökmünü dirləməyi bacarır, yəni vicdanını səsinə qulaq asır. Zəminlinin xarakterini səciyyə-ləndirən yuxarıdakı fikirler dramın Zəminli-Nüsret, Zəminli-Solmaz, Zəminli-Prokuror, Zəminli-Xəyalə xəttlərinde öz dolğun bəddi ifadəsinə təpər. Bu xəttlərdə dramaturq Zəminlinin arzu və eməllərinin böyükliyünü və in-sanlığını qısa, lakin dolğun dialoqlarda ele canlandırır ki, o, oxucuların nə-zərində təmiz, kristal şəxsiyyət kimi ucalır. Bu baxımdan Əli Zəminli öz paqon sələfləri ilə-Xalq yazıçıları Süleyman Rəhimovun Mehmanı, Mehdi Hüseynin Fərhad Kamalovu, İlyas Əfəndiyevin Çəhəngiri ilə eyni cərgə-de dayanmağa layiqdir. Her dörd surət humanizmin və qanunçuluğun ifadəcisi, öz xalqının-millətinin aludəcisi dir. Bu dörd surətin dördü dənə do-laşış düyünləri açmaqdə mahirdir.

Xəyalə, sən indi öz həyatını yaşa-malısan. Qalan ömrünü xoş, qayğısına keçirmeyin arzu edirəm,...bütün baş verənləri unutmağa çalış. Ele bil ki, bir yuxu idi gördün və keçib getdi. Mən hər an sənə yardım etməyə ha-zıram."(səh.104-105)

vəzifəsini vicdanla, dəqiqlik və məsu-liyyətlə yerinə yetirir, döyüş-savaşlardan üzüağ və alnıaçıq çıxır.

Dramaturq Qafar Cəfərli ədələtsizliyin, ağır sosial durumun qurbanları sayı Kübaranı, Şəfiqəni, Sahibi... Pulçuluğun aqalıq etdiyi bir cəmiyyətdə onların ömürləri kama çatmadan qırılmazdı, ömür gühəşləri vaxtsız qaralmazdı əgər mərhəmetli-insaflı olsayıdı yandaşları. Bəlkə də, onların axmazdı acı göz yaşları, əgər onları bağırna bassayıd yurdun vətəndaşları. Bu arxasız yavrular nə ata-ana nəfəsile isindilər, nə qohum-əqrəba ocağında qızındılar, nə də hökümet qayğısında böyüdürlər. İstisimər etdi onları maddiyyaçılar. Təcavüz etdi namuslarına varidatçılar.

Bu dərbədərlər süründülər təkbəşinə, böyüdürlər özbaşına və sonda


fiqənin meydidine yaxınlaşır, qızının başını dizləri üstüne alır, hönkür-höñkür ağlayır və balalarının ölümündə özünün günahkar olduğunu acı-aci etiraf edir: "Şəfiqə, qızım, atan səni çağırır, aç gözlerini, mənim balam. Danış mənimlə, danış bu bədbəxt atanla, bu şərəfsiz atanla. Mən sənin həyatını məhv elədim. Bacın Kubra da mənim badıma getdi. Xəyaləm də bədbəxt oldu. Bağışlayın məni, balamırm. Adım ata oldu, amma heç birinə atılıq edə bilmədim. Et-diklärimin cəzasını Allahım mənə göstərmış, mən sefəh anlamırdım. Budur, balamın meyidi atanın qucağında... Qızılarım, mənə cənneti nəsib etmek üçün dünyaya geldiniz, amma mən cəhənnəmi seçdim. Mən elə cəhənnəmə də layiqəm. Mən ölməli in-sanam. Allahım, məni elə burda-na-kam balamın meyidi üstde öldür. Öldür məni. (səh.219) Bu, yanlış təbi-yəçinin, bu bədbəxt və şərəfsiz atanın gecikmiş etiraflarındır. Dramaturqun Kərim kişisinin dilindən səsləndir-diyi bu etiraflar keçmişə yox, bugü-nün və sabahın gənc ata-analarına ünvanlanıb. Dramaturq bu etiraflarında demək istəyir ki, ey gənc ata və ana-lar! Övladlarınızı mərdlik-qəhrəmanlıq, sarsılmazlıq-eyilməzlik ruhunda tərbiyə edin, elə tərbiyə edin ki, onlar haqqı çiyin versin, doğruluk-dürüstlüyün yanında yer alınsın, köləlik və mütililiyi özlərinə yaxın buraxınsanılar. Övladlarınız qul-köle ruhunda böyü-sələr, dider-parçalayar onları sabahın Rafiq və Elşad Kazimovları-humaniz-min, insansevərliyin, yüksəliş və tə-reqqinin paslanmış buxovları.

"Tanrı əmanəti" xoşbəxt sonluqla bitir. Uzunmüddətli müayinə-müali-cələrden sonra Xəyalə sağlamır və azadlıq buraxılır. Həm kənd camaa-tı, həm qonum-qonşular, həm kənd icra nümayəndəsi, həm de Əli Zəminli Xəyaləyə qayğılı-sayıqlı müna-sibətdədir, ondan sevgi-məhəbbətlə-rini əsirgəmirlər. Bütün kənd Xəyalə üçün ucaldılmış təzə evin açılışına tə-ləsir. Tələsənlər içində Əli Zəminli də var. Əslində o hamidan çox sevinir. Şadlılı- fərəhi yerə-göye siğmir. Və asılqandan pencəyini götürür, "Onda biz də gedək. Bu tədbirdə iştirak et-məyin özü savabdır", - deyərək iri adımlarla qapıya yönəlir.

"Tanrı əmanəti" həcmə kiçikdir, məna-məzmun baxımdan həm çəkilidir, həm də sanballıdır.

Dramaturq Qafar Cəfərli bir qadının taleyi fonundu günümüzin bir-birilə bağlı en vacib məsələlərini (işsizlik, insan taleyinə biganəlik, usaq əməyinin istismarı, mənəvi- əxlaqı dəyerlərin aşınması, valideyn mesu-liyyətinin arxa plana keçməsi...) dramatik ampulada kəskinliklə qabardır, bu neqativliklərin gelecekdə daha böyük fəsadlar yaradacağına anonsunu verir və hamını, hər kəsi bu xoşagel-məz gerçikliklər və habələ Tanrıının bizlərə ən böyük əmanətinə, yəni in-san övladına zülm, işğanca yaşatma-sına laqeydlik və biganəlik sərgilə-məsinə amansız mübarizəyə çağırır. Oxucuları aylıq- sayıqlıq-səfərber edir dramaturqun vaxtında calınmış bu həyəcan təbili və heç şübhəsiz, bu təbil günlərin birində ayağa qaldıra-caq haqqı pozulmuş obanı-eli.

"Tanrı əmanəti", eyni zamanda, Tanrı övladlarını Tanrıının ən böyük əsərinə, ən böyük əmanətinə (insa-na) sonsuz hörmət və qayğıya səs-ləyir. Səs-ləyərək deyir ki, ey insan, sən Tanrı əmanətini öz canın, qanın kimi qoru, onun xeyirxah arzu-istəklərinə işq yandır. Ey insan! Tanrı əmanətini qurban etme gəl-çirkin xəyanətinə, çalış o əmanətə sən salma ləkə, toxunma bircə yol da Tanrı ülviyətinə, Tanrı qüdsiy-ətinə.



da boğuldular göz yaşına. Nə bir xatır-lərə qaldı, nə nişanələri, nə də arxa-lariycə göz axıdı annələri. Kasıbılıq-yoxsulluq, ehtiyac-möhətacliqlar uddu, uddu bu köməksiz yavruları. Onlara el uzatmadı yurdun pul-paralı gavur-ları.

Dramda Nüsret-Solmaz-Xəyalə xətti öz təbiiliyi, öz koloritliyile seçilir. Bu xəttin daşıyıcıları bir-birilə yaxın qonşuluq münasibətindədir, bir-birinə can deyib can eşidir, çətin gündə, dar ayaqda bir-birinə arxa-dayaq du-rur. Xəyalənin atasının yas mərasimini Nüsret kişinin həyatında keçiril-məsi elə bu xoş və səmimi münasibət-in ən bariz örnəyi, en bariz nümu-nəsidir. Dramaturq Nüsret-Solmaz xəttile demək istəyir ki, Azərbaycan cəmiyyəti yalnız Rafiq Kazimov kimi xalqa-millətə laqeyd və biganələrdən ibaret deyil. Bu xalqın Nüsret və Solmaz kimi minillik ənənəye bağlı övladları da var ki, onlar gərəkli məqamlarda bu ənənə və gələnəkləri ləy-aq-təlla yaşadır və bu gələnəkləri tək-milləsdirə-təkmilləsdirə sabahlara daşıyırlar.

Bu dramatik paralelləri görən oxu-cu Rafiqimiləri təpikləyir, Nüsret və Solmaz kimi ləri çəpikləyir.

Dramaturq Qafar Cəfərli dramda belə bir həqiqəti bir daha yada salır ki, hər hansı fərdin tərbiyə olunmasında cəmiyyətlə bərabər valideynlərin də rolü müstəsnadır. Ailə, ata-ana fərdin (oğlan olsun, ya qız) ilk tərbiyə-cisi-müəllimidir, ilk mürsidi-xocasıdır, ilk bənnasi-memarıdır. Fərdin (övladı) faciəsi onda başlayır ki, ata-ana naqısdır, eyibli- qəzəlidir, əxlaq və mənəviyyatı şikəstdir və bu şikəstlik övladın eyir belini, işdən-gücdən soyudur ayağını-elini və bu eyri usaq düşür cəmiyyətdə əyrilərin elinə. Uyur, yamanca uyur əyrilərin fitnesi-na-felinə. Kərim kişi əyyaşığa-sər-xoşluğa, mütəxərələğə qursanmasayı, vaxtında balalarına diqqətli-qayğılı olsayıdı, belək də, balaları (Kübra, Şəfiqə, Sahib) öz talelərini Rafiq Kazimov kimi bir qansıza tapşırırmaz və Rafiqin fəlaketine basılmazdır. Baş daşdan-daşa dəyəndən, bala-larını bir-bir itirəndən sonra Kərim kişi Şe-